

Sivil bəşəri cəmiyyət formalasından bugündək fərqli məkanlarda yerləşən etnosların qarşılıqlı anlaşması və dialoqu mürəkkəb inkişaf mərhələləri keçmiş tolerantlıq düşüncəsi sayesində mümkün olmuşdur. Qədim zamanlardan başlayaraq insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə düzümlü yanaşma mədəniyyətinin əsası qoyulmuş, zaman keçidkə tolerantlıq hər bir cəmiyyətdə sivil birgəyaşışın təmin olunmasında həllədici amilə çevrilmişdir.

Bu gün dünyada mövcud problemlərin böyük əksəriyəti məhz tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzi hallarda terror, qarşidurmalar, münaqışlara rəvac verən başlıca amillərdən biri də milli-ətnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Dini, siyasi, irqi və s. düzümsüzlüğün zeifləməsi son nəticədə bəşəriyətin tarixən can atlığı en güzel dəyərləri sarsıdır.

Ağır müharibə və münaqışlər esri kimi qiymətləndirilən XX yüzilliñin gerçəklilikləri də təsdiqləmişdir ki, tolerantlıq inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid soñum kimi sivil birgəyaşışı, habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyil. Tolerantlıq düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair Ümumi Beyannamə"si mühüm əhəmiyyətə malik olmuşdur. Sənəddə göstərilirdi ki, "İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanan əsasını təşkil edir".

Tolerantlıq düşüncəsi hər bir xalqın keçidiyi inkişaf yoluñdan, qarşıya qoyduğu məqsədlərdən, habelə yerləşdiyi coğrafi məkandan asılı olaraq formalasılır. Bu baxımdan Azərbaycanda tolerantlıq düşüncəsinin tarixi xalqın və dövlətin tərəqqi mərhələləri ilə bilavasitə bağlıdır.

Respublikamız 1991-ci ilde dövlət məstəqiliyini bərpa etdikdən sonra ölkədə hüquqi dövlət quruluğu ideyasının reallaşmasına geniş zəmin yaradılmış, milli dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini də ön plana çıxarmışdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət məstəqiliyi haqqında Konstitusiya Akti"nda isə vicdan azadlığı ilə bağlı konkret tənzimləyici hüquqi normalar yer almışdı. Eyni zamanda, məstəqiliyin ilk illərində respublikamızda milli, etnik və

dini zəmində separatçılıq meyilləri baş qaldırılmışdı.

Yalnız 1993-cü ilin iyundan ulu öndər Heydər Əliyevin xalqın təkidlə tələbi ilə siyasi hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdı. Azərbaycanda xaos və anarxiya mühitinə son qoyulmuş, hü-

Komite ölkədə vicdan azadlığının təminatına xidmət edən normativ-hüquqi aktları - o cümlədən 20 avqust 1992-ci il tarixli "Dini etiqad azadlığı haqqında" qanunu əsas tutaraq dini münasibələrin sivil şəkildə tənzimləməsinə çalışmışdır.

Ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini zi-yaretgahların təmiri və bərpasına, qorunmasına da xüsuslu diqqət ayırmışdır. 1994-

şaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyaseti də çağdaş dövrün reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin İslam mədəniyyəti nümunələri olan tarixi-məmərlilik abidələrinin, məscidlərin, zi-yaretgahların, müqəddəs dini sitiyət və inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalanması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son 10 ildə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa və digər məscid və zi-yaretgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Ötən ilin dekabrında Bakının Bi-neqədi rayonu ərazisində Cənubi Qafqazın en böyük zi-yaretgahının - Heydər Əliyev məscidinin istifadəyə

da yayınlan radikalizm və dini ekstremitəz meyillerinin qarşısını almaq üçün əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələləri ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Azərbaycan əhalisinin 96 fai-zini məsələman, 4 faizi xristian, yəhudü və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-məsələman icmasıdır. Son ilər multikulturalizm, sivilizasiyalararası, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş beynəlxalq tədbirlər əsasən Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir. Belə müsbət meyillərin güclənməsi üçün bütün dünyada bu cür görüşlərə, açıq müzakirələrə və fikir mübadiləsinə eh-

diyalogu və ortaç məxərcə ax-tardığı məkəna çevrilmişdir. Tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzəldən zərər çəkən qızlar məktəbinə yenidən inşa edir, Hollanda, Rusiya, Gürcüstan, Rumınıya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirəşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni ərsininq qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlara global və mükəmməl layihəye imza atır.

Ötən il Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən konfransda Mehriban xanım Əliyeva demişdir: "Azərbaycan nadir ölkələrdən biridir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi məsələman ölkəsidir. İslam bizim müqəddəs dini-mizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi ərismizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərdən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Albani kilsəsi Azərbaycanın digər çoxəşrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi və bütün binalar Azərbaycanın mədəni ərsininq tərkibidir. Biz öz ənənələrimizə, köklərimizə, tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik".

İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasında münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafələrinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların, yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu da tolerantlığın əyani göstəricisidir. Bütün bunlar isə Azərbaycanı sivilizasiyaların toqquşması deyil, qovuşması məkanına çevirir.

# Azərbaycan tolerant dəyərlərə sadıq ölkədir

cü ildə Bibiheybət məscidini zi-yarət etmiş, 1997-ci ildə məscidin bərpasına vəsait ayırmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə zi-yaretgahın böyük bir hissəsinin açılışı olmuşdur.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant məhiti yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayınları evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir.

Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılıqla əsasən Bakıda Roma katolik kilsəsi inşa olunmuşdur. 2003-cü il martın 9-da isə Bakıda Avropanın ən böyük sinaqoqu istifadəyə verilmişdir.

Hələ andicmə mərasimində "Mən hər bir azərbaycanının Prezidenti olacağam"- deyən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inki-

verilməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. Nəhayət, bu günlərdə - müqəddəs Ramazan bayramı ərefəsində dövlət başçısının sərəncamı ilə ölkədəki dini icmalara dövlət büdcəsində maliyyə vəsaitinin ayrılması ölkəmizdəki tolerantlıqın bariz təcəssümüdür.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə Bakıda keçirilmiş "Ümumdünya mədəniyyətlərarası dialoq forumu"nda demişdir: "Azərbaycanda milli və dini döyümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayıaraq, istənilən cəmiyyətə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdir, eyni zamanda, dövlət siyaseti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraitlə bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasetimiz birmənalıdır".

Düşünləmiş dövlət siyaseti, cəmiyyətdə formalasılmış döyümlülük, tolerantlıq ənənələri və ölkəmizin son illər sürətli iqtisadi inkişafı dönya-

tiyac böyükdür. Lakin əfsuslar olsun ki, bir çox hallarda bunun eksinin şahidi olur. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında mühabibələr, münəqışlər, qanlı toqquşmalar baş verir. Bəzi hallarda görürük ki, dini nifrət sünə şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik zəmində zorakılığın şahidi olur. Eksənələrindən biri olan Qafqaz Albani kilsəsi Azərbaycanın digər çoxəşrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi və bütün binalar Azərbaycanın mədəni ərsininq tərkibidir. Biz öz ənənələrimizə, köklərimizə, tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik".

İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasında münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafələrinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların, yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu da tolerantlığın əyani göstəricisidir. Bütün bunlar isə Azərbaycanı sivilizasiyaların toqquşması deyil, qovuşması məkanına çevirir.